



HACIQABUL

№ 05
(664)

24 mart
2017-ci il

Hacıqabul rayon İcra Hakimiyyətinin qəzeti

Yurdumuza bahar gəlib

Xalqımızın sevimli bayramı Novruz Hacıqabulda yüksək səviyyədə qeyd olundu



Çox qədim zamanlardan başlayaraq dünya xalqlarının bir çoxu yazın gəlişini, təbiətin oyanmasını, əkin işlərinin başlanmasını bahar bayramı kimi qeyd etmişlər. Bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi qeyd etmişlər. Qədimdə bir sıra türk xalqları, o cümlədən Mərkəzi Asiya və Azərbaycan türkləri də baharın gəlişini bayram etmişlər. Bu bayram Novruz adlandırılırdı.

Artıq neçə illərdir ki, Novruz bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Mədəni irsimizin böyük hamisi ulu öndər Heydər Əliyevin Novruz bayramının əsl el şənliyi səviyyəsində keçirilməsində misilsiz xidmətləri vardır. Respublikamızın bütün bölgələrində böyük bayram tədbirlərinin təşkil olunmasının da əsasını məhz ulu öndər qoyubdur.

Bu bayram həm adi insan, həm millət, həm xalq, həm də dövlət bayramıdır -deyən ulu öndərimizin bu el şənliklərində iştirakı hər birimizin xatirində silinməz izlər buraxmışdır.

Ulu öndərimizin müstəqil Azərbaycan rəhbərliyi dövründə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil olmuşdur. Bu gün Prezident İlham Əliyev də milli-mənəvi irsimizə xüsusi diqqətlə yanaşır. Novruzun gəlişi ilə bağlı dövlət başçısının hər il xalqa ünvanladığı təbriklər onun milli-mənəvi dəyərlərimizə böyük ehtiramla yanaşdığını göstərir.

Təbiətin oyanışı, həyatın canlanması, ruzi-bərəkət, gözəllik, tərəvət rəmzi olan Novruz bayramı münasibəti ilə Hacıqabul rayonunda ümumrayon şənliyi keçirildi.

Ulu öndərin adını daşıyan parkda düzenlenen bayram şənliyi böyük qələbəlik və çal-çağırla əhatə olunmuşdu. Al-əlvan geyimli oğlan və qızlar, milli geyimli rəqqaslar, müxtəlif idman oyunları nümayiş etdirən kiçik yaşlı idmançılar, yumurta döyüşənlər tədbirdə xoş əhval ruhiyyə oyaırdı. Qaynayan səmavərin və yuxa yayan analarımızın bşirdiyi bahar ətirli sac çörəyinin ətəri ət-rafə yayılmışdı. Bəzənmiş bayram xonçaları, səmənilər masaların üzərini bəzəyirdi.

Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında böyük bayram tonqalı ucaldılmışdı. Tədbirə qatılan RH Başçısı Əhməd Muxtarov Novruz tonqalını alışırdıqdan sonra bayram şənliyində iştirak etmək üçün Heydər Əliyev parkına gəldi.

Meydana daxil olan Dədə Qorqud və Bahar qız xeyir-dua verərək Novruz bayramının xalqımıza xoşbəxtlik, firavanlıq və bol ruzi-bərəkət gətirməsini arzuladı. Kosa və Keçəlin duzlu-məzəli söhbətləri, zarafatları, milli geyimli məktəblilərin bir-birindən gözəl rəqsləri şənliyə rəngarənglik qatdı. Rayonumuzun və respublikamızın tanınmış mədəniyyət və incəsənət ustalarının ifasında yurdumuza qədəm qoyan bahar, Vətənimizin gözəlliklərini tərənnüm edən bayram ab-havalı mahnılar tamaşaçılarda xoş ovqat yaratdı, onların bayram sevincini daha da artırdı. Bayram şənliyi günün yarıısına kimi davam etdi.

"Hacıqabul"



Vətənimizin guşələri ilə tanışlıq məktəblilərdə zəngin təəssürat yaradır



"Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində təşkil olunan maarifləndirici tur-aksiyanın Hacıqabul rayonundan olan iştirakçıları-rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə yola çıxdılar.

Əvvəlcə tur-aksiya iştirakçıları Hacıqabul rayon Heydər Əliyev Mərkəzində toplanıldı. Ulu öndər Heydər

Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq, xatirəsinə ehtiramlarını bildirdilər.

Dövlət başçısının təşəbbüsü ilə keçirilən maarifləndirici tur-aksiyanın iştirakçıları Quba şəhərinə yola düşürlər. Dörd gün davam edəcək aksiya çərçivəsində şagirdlər Quba-Qusar-Xaçmazın tarixi abidələri, görməli yerləri ilə yaxından tanış olacaqlar. Tur-aksiya məktəblilərin dünyagörüşünün formalaşmasında mühüm rol oynayacaq.

Mərasim başa çatdıqdan sonra Hacıqabul məktəbliləri avtobusla Quba şəhərinə yollandılar.



Ailənin qurulması və onun qorunması



Şəhər Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatı dəstəyi ilə "Ailənin qurulması və qorunması" mövzusunda maarifləndirici tədbir keçirildi. Tədbirdə rayon ictimaiyyətinin, idarə və təşkilatlarının nümayəndələri, ümumtəhsil məktəblərinin pədaqoji kollektivləri, Mərkəzəndən bəhrələnen ailələr iştirak edirdi. Tədbirdə Mərkəzin direktor əvəzi Yaqut Hüseynova ("Azərbaycan ailəsi: ənənələr və müasir dövr"), Heydər Əliyev Mərkəzinin direktoru Aytən

Zülfəliyeva ("Ailə münasibətlərində qadınların rolu"), şəhər 1 sayılı orta məktəbin direktoru Şəhla Məmmədova ("Ailənin psixi sağlamlığının qorunması"), Mərkəzin sosial işlər üzrə mütəxəssisi Yasəmən Sevdimaliyeva ("Ailəni gücləndirən və zəiflədən amillər"), Qeydiyyat Şöbəsinin aparıcı mütəxəssisi Dilavər İskəndərova ("Ailə qurmaqda əsas məqsəd nədir?"), Polis Şöbəsinin sahə inspektoru Şaiq Qulamov ("Ailədaxili zorakılıq bəre-

də") çıxış edərək bildirdilər ki, ailə dövlətin təməli olduğu kimi, insanlığın, bəşəriyyətin də davamı üçün çox önəmlidir.

Bəs Ailə nədir?

Ailə məsələsi bütün dövrlərdə insanları, dövlətləri düşündürən, onlar üçün hər şeydən zəruri olan bir məsələdir. Onun necə olması, təməlinin nə üzərində qurulması, övladların tərbiyəsi mənsub olduğu millətin və dövlətin gələcəyinin əsas şərtlərindəndir. Təsədüfi deyildir ki, bir millətin davamı və əbədiyyəti yaxşı yetişdirilmiş nəsillərlə mümkündür. Milli varlığı və milli ruhu yüksək olan nəsillərlə... Əgər millətlər gələcəyini əmanət etməyə layiq mükəmməl bir nəsil yetişdirməmişsə, onların istiqbalı qaranlıqdır. Şübhəsiz ki, bu işdə əsas vəzifə ata və anaların üzərinə düşür. Valideynlər öz yaşantıları ilə gənclərə yaxşı mənada nümunə olmalıdırlar.

Çıxışlardan sonra tədbir mövzu ətrafında müzakirələrlə davam etdi. Tədbirin gedişi ərzində iştirakçıların fikirləri dinləndi, onları narahat edən problemlərə aydınlıq gətirildi, sualları cavablandırıldı.

Səadət Kərimova

Ölümü ilə ölümsüzlük qazanan qəhrəman

Cəmi bir neçə il bundan əvvəl qədər 7 fevral tarixi ölkəmizdə, demək olar, hər kəs üçün adi, digər günlərdən fərqlənməyən bir gün idi...

Lakin 2010-cu ildən bəri bu tarix hər bir Azərbaycan vətəndaşı üçün qürur və fəxr tarixi olan bir günə çevrilib. Bəli, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov dünyaya məhz bu soyuq qış günündə gəlib. Bu gün Mübariz İbrahimovun 22 illik qısa həyat yolu hər birimizin öyrənməli olduğu tarixdir.

Artıq bir neçə ildir ki, qəhrəmanın

doğum tarixi vətənimizin hər yerində, o cümlədən, rayonumuzda xüsusi olaraq qeyd edilir.

Şəhər 8 sayılı humanitar fənlər təmayüllü məktəb - liseydə də Milli Qəhrəmanımızın doğum günü ilə bağlı tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilmişdir. Məktəb - liseydə bu il də həmin ənənəyə sadiq qalaraq, məktəbin hərbi rəhbəri Ramil İbişovun və 8-ci a sinif şagirdlərinin hazırladığı "Ölümü ilə ölümsüzlük yazan qəhrəman" adlı ədəbi - bədii kompozisiya keçirilmişdir. Dövlət Himni ilə başlayan tədbirdə şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə rayon Təhsil Şöbəsinin

nümayəndəsi Loğman Səmədov, rayon Gənclər və İdman İdarəsinin nümayəndələri Ziməstan Qurbanov və Xalid Rəcəbli, rayon Tarix - Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev, rayon Qarabağ Əlilləri Cəmiyyətinin sədri Nəcəf Murtozov, rayon Hərbi Komissarlığının nümayəndəsi, kapitan Elçin Əliyev, N sayılı hərbi hissənin nümayəndələri, mayor Bilal Hacıyev, leytenant Aygün Dadaşova, məktəb-valideyn komitəsinin sədri Yaqub Teymurov, eləcə də 2016 - cı il 2-4 aprel döyüşlərinin iştirakçısı, Qarabağ veteranı, həm də məktəbin məzunu Rizvan Qarayev çıxış edərək Milli Qəhrəmanın keçdiyi ig-

Prezidentin tapşırığına əsasən əhalinin pulsuz tibbi müayinəsi davam edir

Prezident İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində, eləcə də Hacıqabul rayonunda əhalinin növbəti kütləvi pulsuz tibbi müayinəsi ilə əlaqədar fevralın 15-dən başlanan aksiya müvəffəqiyyətlə davam edir. Aksiya çərçivəsində 50 min nəfərdən çox rayon sakininin tibbi müayinədən keçiriləcəyi gözlənilir. Əhalinin müayinəsi rayon Uşaq Tibb Mərkəzində ixtisaslı həkim briqadası tərəfindən aparılır. Sakinlər növbəlilik əsasında qeydiyyatdan keçdikdən sonra terapevt, ehtiyaca uyğun olaraq cərrah, lor, oftalmoloq, ginekoloq, nevroptoloq, stomotoloq və sair ixtisaslı həkimlərin qəbulunda olur, kardiogram, ultrasəs, rentqen, laborator və digər müayinələrdən keçirlər. Aksiya başlanandan - fevralın 15-dən bu günə qədər 23524 nəfər vətəndaş tibbi müayinədən keçirilib. Tibbi müayinədən keçən insanlardan 21948 nəfərində heç bir xəstəlik aşkar olunmayıb. 1354 nəfər ambulator, 183 nəfər stasionar müalicəyə cəlb edilib. 39 nəfər isə müalicə üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilib. Sakinlər daha çox yuxarı tənəffüs yolları, ürək-damar, qan təzyiqli, şəkərli diabet və revmatik xəstəliklərdən əziyyət çəkdiklərini bildirirlər. Aşkar çıxarılan xəstəliklər üzrə müalicə kursları təyin edilir.

Prezident İlham Əliyevin Azərbaycanın hər vətəndaşının sağlamlığına diqqət və qayğıkeş münasibəti sakinlər tərəfindən minnətdarlıqla qarşılanır, dövlət başçısına sağlamlığımızın qayğısına qaldığı üçün minnətdarlıq hissələrini bildirirlər.

"Hacıqabul"

Kiçik yaşlı uşaqlarda vətənpərvərlik tərbiyəsi



Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları "Fidanlar" uşaq baxçasında oldu. Əvvəlcə ulu öndər Heydər Əliyevin şəkil, sənəd və kitablarından və Mərkəzin rəsm və toxuculuq kurslarının üzvlərinin əl işlərindən ibarət sərgi nümayiş olundu. Sonra Mərkəzin baş fond mühafizi Bahar Abasova uşaqlara Heydər Əliyev Mərkəzinin fəaliyyəti haqqında məlumat verdi.

Uşaqlarla "Heydər baba kimdir?", "Vətənimiz haradır?", "Prezidentimiz kimdir?", "Bayrağımızın simvolları" və s. bu kimi mövzularda sual-cavab keçirildi. Uşaqlar Azərbaycanın himnin oxudular, vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər, rəqs etdilər. Sonda Mərkəzin kollektivi "Fidanlar" uşaq baxçasının əməkdaşlarına belə hazırcavab, fəal və vətənpərvər uşaqlar tərbiyyə etdiklərinə görə təşəkkürlərini bildirdilər.

Sağlam gələcək naminə narkotiklərə yox deyirik!

Rayon Heydər Əliyev Mərkəzində "Sağlam gələcək naminə narkotiklərə yox deyək" adlı tədbir keçirildi.

Tədbirdə rayon gəncləri, məktəblilər, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin, rayon Gənclər və İdman İdarəsinin əməkdaşları və mədəniyyət işçiləri iştirak edirdilər.

Tədbirdə narkomaniya və onun fəsadlarından danışıldı, rayon Gənclər və İdman idarəsinin əməkdaşı Şəbnəm Mehdiyeva "Narkomaniyaya yox deyək" adlı mühazirə ilə çıxış etdi. Mərkəzin baş fond mühafizi Bahar Abasova "Narkomaniya haqqında nə bilirik?" adlı altında uşaqlarla sorğu keçirdi.

Tədbirin sonunda narkomaniyanın fəsadlarından bəhs edən "Hədəf" adlı sənədli film nümayiş olundu.

Aytən Zülfəliyeva,
rayon Heydər Əliyev Mərkəzinin direktoru



İdlək, qəhrəmanlıq yolunu bir daha xatırladılar. Sonra Mübariz İbrahimovun həyat yoluna həsr olunmuş videoçarx nümayiş olundu. Tədbirdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər və mahnılar söylədilər. Mübariz İbrəhimo-

vun heyatına aid kiçik səhnələr təqdim olundu.

İlqarə Rzayeva,
şəhər 8 sayılı humanitar fənlər təmayüllü məktəb - liseyin dil-ədəbiyyat müəllimi

Aqrar sahənin inkişafı istiqamətində əsaslı tədbirlər həyata keçirilir

Qeyri-neft sektorunun inkişafı etdirilməsi ilə bağlı regionlarda iqtisadi potensialın artırılması Azərbaýcan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı aqrar islahat və bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi kənd təsərrüfatında görülən işlərin uğurla həyata keçirilməsinə, aqrar sektorunda iqtisadi səmərəliliyin artırılmasına səbəb olmuşdur. 2016-cı təsərrüfat ilində Hacıqabul rayonu üzrə 13793 hektar taxıl əkinini sahəsində 47310 ton məhsul yığılaraq hər hektardan məhsuldarlıq 34,3 sentner olmuşdur. 2017-ci təsərrüfat ili üçün 18825 hektar sahədə şum aparılmış 15820 hektarında payızlıq dənli taxıl bitkiləri səpini aparılaraq optimal müddətdə başa çatdırılmışdır. Əkinin 8950 hektarı buğda, 6870 hektarı arpa təşkil edir.

2017-ci təsərrüfat ili üçün əkilən taxıl sahələrinin 1000 hektara yaxını toxumluq məqsədilə əkilmişdir. Bunlar "Murov-2", "Qırmızıgül", "Qobustan", "Azər" I reproduksiya buğda sortları, "Cəlilabad", "Qarabağ-22" I reproduksiya arpa sortlarıdır.

Cari ilin məhsulu üçün 400 hektar şəkər çuğunduru əkilmişdir ki, bu da keçən ilə nisbətə 240 hektar çoxdur. 2016-cı təsərrüfat ilində 346 hektar qarğıdalı sahəsindən 1985,5 ton, 160 hektar şəkər

çuğunduru sahəsindən 6200 ton, 778 hektar tərəvəz sahəsindən 20261 ton, 1572 hektar bostan sahəsindən 23303 ton məhsul istehsal olunmuşdur. 2016-cı ildə Sabirabad MKT və CTZ ilə müqavilə əsasında rayonumuzda fermerlər tərəfindən 526 hektar sahədə pambıq ekilmişdir. Həmin sahələrə aqrar texniki tədbirlər tətbiq olunmaqla fiziki çəkiddə 1000 ton 920 kq məhsul yığılaraq MKT və CTZ-yə təhvil verilmişdir ki, bunun da kondisiya çəki hesabı 799 ton 680 kq olmuşdur.

2017-ci təsərrüfat ili üçün ötən ildən fərqli olaraq bu il pambıq əkinləri üçün 1200 hektar sahədə əkin aparılması nəzərdə tutulmuşdur. 800 hektardan artıq sahədə artıq şumlama aparılmışdır. Hazırda şum işi davam etdirilir. Rayonda barama istehsalının tətbiqi ilə əlaqədar olaraq Çin Xalq Respublikasından gətirilmiş 20 min ədəd tut tingləri rayonun 3 inzibati ərazi dairəsində ekilmişdir. Abdulabad İƏD-də 0,5 hektarda 5 min ədəd, Meyniman İƏD-də 1,3 hektarda 10 min ədəd, Navahı İƏD-də 5 min ədəd ting sahələrə vurularaq dərhal suvarılmışdır.

Ötən təsərrüfat ilində rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar sahəyə xidmət edən Suvarma Sistemləri İdarəsi rayonun 16356 hektar suvarılan torpaqlarında kənd təsərrüfatı əkinlərini suvarma suyu ilə təmin etmişdir.

Rayon ərazisində Ədliyyə Nazirliyinin Dövlət Qeydiyyatından keçmiş 6 Sudan İstifadəedənlər Birliyi fəaliyyət göstərir ki, onlar su ayrılardan suyu müqavilələr əsasında qəbul edərək növbəliklə su istifadəçiləri arasında paylayırlar. Əkinlərin su təminatının yaxşılaşdırılması üçün ötən ildə 380 km-ə yaxın təsərrüfatlararası və təsərrüfatdaxili kanallarda lildən təmizlənmə işləri yerinə yetirilmişdir. Son 3 il ərzində rayonun Kür çayı boyu suvarılan ərazilərində 6 ədəd yeni üzən nasos stansiyaları istismara verilməklə, ümumilikdə Kür çayından su götürən nasosların məhsuldarlığı 2,7 kubmetr/san artırılmışdır. Bununla Kür ətrafı ərazilərdə quraqlıq dövrlərdə belə suvarma suyundan heç bir problem olmayacaq. Rayon ərazisində 2007-ci ildə bərpasına başlanmış Pirsaat su anbarında yenidənqurma işləri başa çatdırılmış və su tutumu 7,1 min kubm-ə çatdırılmışdır, nəticədə Qubalıbaloğlan, Rəncbər, Navahı, Qızılburun, Atbulaq kəndlərini əhatə edən 7000 ha əkin sahəsinin su təminatı xeyli yaxşılaşmışdır. Bu da həmin ərazilərdə kənd təsərrüfatı əkinlərinin məhsuldarlığının artmasına səbəb olacaqdır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası olaraq 2007-ci ildə tikintisinə başlanmış mənəbəyi Ağsu rayonu ərazisində yuxarı Şirvan Kanalının qolundan su götürün və su keçirmə qabiliyyəti

5 kubm/san olan 28,1 km-lik Hacıqabul magistral kanalı tikilib başa çatdırılmış və istismara qəbul olunmuşdur 5 km Padar və Padarçışlaq təsərrüfatdaxili kanallar tikilərək istismara verilmişdir. Hazırda bu kanallar vasitəsilə tarixdə su güməyən ərazilərdə 2000 hektara yaxın həyatı və əkin sahələri suvarma suyu ilə təmin edilərək əkin dövryyəsinə daxil edilmişdir. Bu ilki mövsümdə ərazidə 800 ha taxıl, 471 ha pambıq, 150 ha çuğunduru, 280 ha dənlik qarğıdalı, 100 ha bostan-tərəvəz, 71 ha yem bitkiləri ekilmişdir ki, bu da layihənin rayonumuzda kənd təsərrüfatının inkişafında göstərdiyi tövəsinin bariz nümunəsidir. Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Nurbala Mirzəyev bildirdi ki, kənd təsərrüfatı işlərinin müvafiqliklə görülməsində rayon İcra Hakimiyyətinin başçısı cənab Əhməd Muxtarovun daim kömək və qayğısını hiss edirik.

Hacıqabul rayonunun kənd əməkçiləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ən önəmli və vacib sahə kimi ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsində, iqtisadi qüdrətinin yüksəldilməsində əvəzsiz rol oynayan aqrar sahəyə göstərdiyi diqqət və qayğıya cavab olaraq qüvvələri səfərbər edərək kənd təsərrüfatı məhsulları bolluğunun yaradılması üçün səy etməkdədir.

Nazim Fətixanoğlu

İtkin oğlunun arxasınca gedən Ana

Qarabağ savaşında itkin düşən Muğan qəsəbə sakini Nəriman Ədilovun anası Ağanənə anaya ithaf olunur

Düz 25 il idi ki küçə qapılarının ağzındakı kətil-də oturma yolları baxır, baxırdı....

Bala yolu gözləyirdi Ana.

İtkin oğlunun yolunu

Hayandasa uzaq üföqlərdə Yerlə Göy birləşirdi. Yerlə Göyün birləşdiyi Yerlər ölümsüzlük idi, bunu dəqiq bilirdi Ana.

Oğlunun da var olan ölümsüzlüyünü hiss edirdi. Belə olmasa bir an da artıq yaşaya bilməzdi.

Üföqün qovuşduğu yerlərdən içinə yaşıl çiçəklənirdi ananın. Sinədoluşu nəfəs alıb dincəlmək istəyirdi. Koksündə qaşaqatlanmayan "itkin bala" yaransı dinc nəfəs almağa imkan verməyə də içindəki ümid işığını itirmirdi. O işıqdan tutub, o işığa sığınib yaşayırdı.

Ana yollara baxırdı:

-Yolları namərdiydi, oğulmu vəfasız?!

Özlüyündə umu-küsü eləsə də qəlbindəki ümid işığını sönməyə qoymurdu. Yollarla danışdı, ruzigarlarla dərdləşirdi, amma içindəki işığı yaşadırdı.

Yuxular Ananın görüş yeri idi. Yuxuda yollar onu oğluylla qovuşdururdu, qollarını açıb balasına sarı yüyürdü, aylarda boşluğu qucaqladığını görürdü. İçindəki qırıq hıçqırtıları boşa çıxan ümidlərinə çiləyirdi.

Günlərin birində səbri tükənən Ana özü Uzaq üföqlərə yol aldı.

Uzun və əbədi yolçuluğa səfər etdi bu dünyadan balasını dalınca...

Sara Selcan,

AYB-nin üzvü, prezident təqaüdcüsü, Muğan qəsəbə tam orta məktəbinin müəllimi

Hacıqabul rayonunun nəqliyyat şəbəkəsini avtomobil, dəmir yolu, boru xəməri və quru yol nəqliyyatının sair yardımçı fəaliyyəti ilə məşğul olan digər hüquqi və fiziki şəxslər təşkil edir. Bu rayonun nəqliyyat-kommunikasiya xətlərinin kəşiməsində yerləşməsi rayon iqtisadiyyatının, o cümlədən, nəqliyyat sahəsinin inkişafına mühüm təsir göstərmişdir. Rayonun coğrafi mövqeyi ilk növbədə burada yük avtomobil nəqliyyatı və taksil fəaliyyətinin daha qabarıq üzə çıxmasına və inkişafına zəmin yaratmışdır.

2016-cı ildə Hacıqabul rayonunun nəqliyyat sektorunda məhsul buraxılışı faktiki qiymətlərlə 3154,3 min manat olmaqla, rayon üzrə ümumi məhsul buraxılışının 1,5 faizini təşkil etmişdir. Qeyd etmək lazımdır ki, 2015-ci il üçün bu göstərici 1,4 faiz olmuşdur. 2016-cı ildə nəqliyyat sektorunda məhsul buraxılışının fiziki həcm indeksi 104,6 faiz təşkil etmişdir. Nəqliyyat üzrə məhsul buraxılışının artım sürəti iqtisadiyyatın bütün sektorlarındakı artım sürətindən çox olmuşdur.

2016-cı ildə Hacıqabul rayonunda avtomobil nəqliyyatı sektorunda yük daşınmalarının həcmi 259,0 min ton olmuş və əvvəlki ilə müqayisədə yük daşınmalarının həcmi 3,6 faiz artmışdır. Hacıqabul rayonu üzrə 2016-cı ildə avtomobil nəqliyyatı ilə yük daşınmalarının həcmi Aran iqtisadi rayonu üzrə yük daşınmalarının həcmi 1,3 faizini, respublika üzrə yük daşınmalarının həcmi 0,2 faizini təşkil etmişdir. 2016-cı ildə Hacıqabul rayonunda avtomobil nəqliyyatında yük dövryyəsi 19,2 milyon ton/km olmuşdur. Əvvəlki ilə müqayisədə rayonda avtomobil nəqliyyatında yük dövryyəsi 4,3 faiz artmışdır. Hacıqabul rayonu üzrə 2016-cı ildə avtomobil nəqliyyatında yük dövryyəsi Aran iqtisadi rayonu üzrə yük dövryyəsinin 0,9 faizini, ölkə üzrə yük dövryyəsinin 0,1 faizini təşkil etmişdir.

Son ildə Hacıqabul rayonunda avtomobil nəqliyyatı ilə 5,6 milyon nəfər sərnişin daşınmışdır. Əvvəlki ilə müqayisədə sərnişin daşınmalarının həcmi 4,0 faiz artmışdır. Daşınmış sərnişinlərin sayına görə rayonumuzun

2016-cı ildə Hacıqabul rayonunda nəqliyyat, informasiya və rabitənin işi

payı Aran iqtisadi rayonu üzrə 2,2 faiz, ölkə üzrə 0,3 faizə bərabər olmuşdur. Eyni dövrdə Hacıqabul rayonu avtomobil nəqliyyatında sərnişin dövryyəsi 46,4 milyon sərnişin/km təşkil etməklə, əvvəlki ilə müqayisədə 5,0 faiz artmışdır. Rayonun 2016-cı ildə avtomobil nəqliyyatında sərnişin dövryyəsinin həcminə görə xüsusi çəkisi Aran iqtisadi rayonu üzrə 3,6 faiz, respublika üzrə 0,2 faiz təşkil etmişdir.

2016-cı ildə Hacıqabul rayonunda nəqliyyatda yük və sərnişin daşınmalarından əldə olunan gəlirlərin həcmi 3154,3 min manat olmuşdur. Ötən ilə müqayisədə nəqliyyatda yük və sərnişin daşınmalarından əldə olunan gəlirlərin həcmi 4,6 faiz artmışdır.

2016-cı ilin sonuna Hacıqabul rayonunda 5671 avtomobil mövcud olmuşdur ki, bunlardan 883-ü yük avtomobili, 106-sı avtobus, 4620-si minik avtomobillərdir. Müvafiq olaraq rayon üzrə ümumi avtomobillərin 15,6 faizini yük avtomobilləri, 1,9 faizini avtobuslar, 81,5 faizini minik avtomobilləri təşkil etmişdir. Ötən ilə müqayisədə Hacıqabul rayonunda avtomobillərin cəmi sayı 5,8 faiz, o cümlədən, avtobusların sayı 2,9 faiz, sərnişin minik avtomobillərinin sayı 6,2 faiz, yük avtomobillərinin sayı isə 4,1 faiz artmışdır. Hacıqabul rayonunda 2016-cı ildə mövcud olan avtomobillərdən 319-u hüquqi şəxslərin mülkiyyətində, 5352-si isə fiziki şəxslərin mülkiyyətində qeydə alınmışdır. Fiziki şəxslərin mülkiyyətində olan avtomobillərin 698-i yük avtomobili, 69-u sərnişin avtobusları, 4548-i isə sərnişin minik avtomobillərdir. Hacıqabul rayonu üzrə cəmi yük avtomobillərinin 278-i bortlu, 267-si yükünü özü boşaldan, 287-si xüsusişəkilmiş ban ilə olan, 51-i isə yəhərli dartqı ilə olan yük avtomobillərdir. 2016-cı ilin sonuna Hacıqabul rayonunda qeydə alınan avtomobillər 2502-si və ya 44,1 faizli saz vəziyyətdə olmuşdur. Yük avtomobillərinin 281-i və ya 31,8 faizli, avtobusların 28-i və ya 26,4

faizli, minik avtomobillərinin 2170-i və ya 47,0 faizli saz vəziyyətdə qeydə alınmışdır.

2016-cı ildə Hacıqabul rayonunda hər yüz ailəyə 33 şəxsi minik avtomobil düşmüşdür. Rayonda analoji dövrdə hər 1000 nəfərə 63 minik avtomobil qeydə alınmışdır. Son 6-7 ildə əhəli-dəki şəxsi minik avtomobillərinin sayının artması davam etməkdədir. 2016-cı ildə Hacıqabul rayonunda hər 100 ailəyə düşən şəxsi minik avtomobillərinin sayı eyni iqtisadi rayon daxilində olan Sabirabad rayonu ilə müqayisədə 34,2 faiz, Kürdəmir rayonu ilə müqayisədə isə 43,1 faiz çox olmuşdur.

Poçt rabitəsi ümumilikdə xidmət sferasının apancı qollarından biri hesab olunur. Hacıqabul rayonunda 2016-cı ildə poçt xidmətlərindən 113,5 min manatlıq və ya rayon üzrə rabitə və poçt xidmətlərindən əldə olunan gəlirlərin 15,8 faizli qədər gəlir əldə olunmuşdur. 2016-cı ildə 13 stasionar poçt şöbəsi ümumilikdə Hacıqabul rayon əhalisinə xidmət göstərmişdir. Bu şöbələrə 2-si şəhər, 11-i isə kənd yaşayış məntəqələrində fəaliyyət göstərmişdir. 2016-cı ildə Hacıqabul rayonunda poçt şöbələrində xidməti ərazisində 14 poçt qutusu, o cümlədən, 12-si kənd yerlərində əhəliyə xidmət göstərmişdir. Eyni dövrdə 4 poçtalyon müvafiq poçtları çatdırılması üzrə fəaliyyət göstərmişdir.

2016-cı ildə yerli poçt müəssisəsi tərəfindən 512 poçt bağlaması göndərilmiş, 204 poçt bağlaması qəbul edilmişdir. Göndərilən bağlamaların bilavasitə 99,2 faizli respublikadaxili göndərmələr olmuşdur. 2016-cı ildə rayon üzrə pul baratları göndərişinin sayı 15765, qəbul edilmiş pul baratlarının sayı isə 12035 olmuşdur. Göndərilən və qəbul edilən pul baratlarının 100,0 faizli respublikadaxili göndərişlər olmuşdur. 2016-cı ildə göndərilən məktub korrespondensiyalarının sayı 37252, qəbul edilənlərin sayı isə 47315 olmuşdur. Göndərilən məktub

korrespondensiyalarının 99,9 faizli, qəbul edilənlərin isə 99,8 faizli respublikadaxili göndərişlər olmuşdur. İl ərzində göndərilən sifarişli məktublardan və bəndərolların sayı 22227, qəbul edilənlərin sayı isə 28690 olmuşdur. Göndərilən sifarişli məktublardan 99,9 faizli, qəbul edilənlərin isə 99,8 faizli respublikadaxili göndərişlər olmuşdur. 2016-cı il ərzində poçt müəssisəsi tərəfindən 836 teleqram göndərilmişdir.

Hacıqabul rayonunun iqtisadiyyatında rabitə xüsusi rola malikdir. Belə ki, 2016-cı ildə rayon üzrə iqtisadiyyatın bütün sahələri üzrə məhsul buraxılışının həcmində rabitənin payı 0,3 faiz olmuşdur. 2016-cı ildə Hacıqabul rayonunda rabitə sektorunda məhsul buraxılışının faktiki qiymətlərlə həcmi 604,1 min manat, fiziki həcm indeksi isə 96,2 faiz olmuşdur.

Ümumilikdə, 2016-cı ildə Hacıqabul rayon rabitə və poçt müəssisələrinin fəaliyyətindən 717,6 min manatlıq gəlir əldə edilmişdir. Bunun 84,2 faizli telekommunikasiya, 15,8 faizli isə poçt xidmətlərindən formalaşmışdır. Araşdırılan dövrdə rabitə xidmətlərindən əldə edilmiş gəlirlərin 15,0 faizli poçt rabitəsindən, 9,2 faizli şəhərlərarası və beynəlxalq telefon rabitəsindən, 23,3 faizli şəhər telefon rabitəsindən, 16,1 faizli kənd telefon rabitəsindən, 36,2 faizli internet xidmətlərindən, 0,2 faizli isə sair rabitə xidmətlərindən əldə edilmişdir. Bütövlükdə rabitə və poçt sahəsində əhəliyə göstərilən xidmətlərin həcmi araşdırılan dövrdə 636,1 min manat təşkil etmişdir.

Elektron sistemli telefon stansiyalarının rayon ərazisində quraşdırılıb istifadəyə verilməsi telefon rabitəsi sahəsində xidmətlərin keyfiyyətinə mühüm təsir göstərmişdir. 2016-cı ildə Hacıqabul rayonunda telefon rabitəsi sahəsində 604,1 min manatlıq xidmətlər göstərilmişdir ki, bu da rayon üzrə rabitə və poçt sahəsindəki ümumi xidmətlərin həcmi 84,2 faizini təşkil edir. 2016-cı ildə Hacıqabul rayonunda

892,2 min şəhərlərarası telefon danışığı qeydə alınmışdır. Bunlardan 483,2 mini çıxan, 409,0 mini daxil olan telefon sifarişləri olmuşdur. 2016-cı ildə Hacıqabul rayonunda 17 ATS fəaliyyət göstərmişdir ki, bunlardan bilavasitə hamısı elektron sistemli ATS-lər olmuşdur. Fəaliyyətdə olan ATS-lərdən 15-i kənd yerlərində quraşdırılmışdır. Hacıqabul rayonu üzrə 2016-cı ildə fəaliyyətdə olan ATS-lərin ümumi nömrə tutumu 7164 olmuşdur ki, bunun da 4024-ü şəhər ATS-lərinin, 3140-ı isə kənd ATS-lərinin payına düşür. 2016-cı ildə rayon üzrə əsas telefon aparatlarının sayı 6139 olmuşdur ki, bunlardan da bilavasitə 3467-si şəhər yerlərində, 2672-si isə kənd yerlərində quraşdırılmışdır. Ötən ilə müqayisədə şəhər yerlərində telefon aparatlarının sayı 2,7 faiz artmışdır. 2016-cı ildə Hacıqabul rayonunda mənzillərdə olan telefon aparatlarının sayı 5626 nömrə olmuşdur ki, bunlardan da bilavasitə 2624-ü və ya 46,6 faizli kənd yerlərində qeydə alınmışdır. 2016-cı ildə Hacıqabul rayonunda 255 yeni nömrə ümumi şəbəkəyə əlavə edilmiş, 259 nömrə isə çıxmışdır. İlin sonuna Hacıqabul rayonunda hər 100 ailəyə düşən telefon aparatlarının sayı 41 nömrə olmuşdur ki, bu göstərici bilavasitə kənd yerlərində 36 nömrə kimi qeydə alınmışdır.

2016-cı ildə Hacıqabul rayonunda ümumilikdə poçt-rabitə müəssisələrində çalışanların orta illik sayı 75 nəfər olmuşdur. Hacıqabulda bu sahələrdə çalışanların 44,0 faizli və ya 33-ü qadınlar olmuşdur. Eyni dövrdə rayonun poçt və rabitə müəssisələrində çalışanların illik əmək haqqı fondu 295,2 min manat, bu sahələrdə çalışan bir işçiyə düşən orta aylıq nominal əmək haqqı isə 328,0 manat olmuşdur. Poçt-rabitə müəssisələrində çalışan qadınların illik əmək haqqı fondu 103,4 min manat, 1 qadın işçiyə düşən orta aylıq nominal əmək haqqı isə 261,5 manat olmuşdur.

Son illərdə ölkə iqtisadiyyatında baş verən müsbət irəliləyişlər iqtisadiyyatın digər sahələri kimi, nəqliyyat və rabitə sferasında da əsaslı işlərin görülməsinə zəruri etmişdir. Təhlildən göründüyü kimi Hacıqabul rayonunun rabitə və nəqliyyatında olan artım göstəriciləri də bu baxımdan istisna təşkil etmir.

Rayon Statistika İdarəsi



HACIQABUL

№ 05 (664) 24 mart 2017-ci il

Məzunlarla görüş



Şəhər 4 sayılı tam orta məktəbdə 2015-2016-cı tədris ilinin məzunları ilə görüş keçirildi. Məktəbin direktoru Hüseyn İbrahimov, müəllimlər - Nuridə Eynullayeva, Kəmalə Qasımova məzunların uğurlarından, onlarla bağlı xatirələrdən söz açdılar. Məzunlar məktəb illərinin xoş, unudulmayan xatirələrini bölüşdülər. Məktəbin musiqi kollektivi çıxışları ilə qonaqlarda xoş-əhval ruhiyyə hissi yaratdı. Çay süfrəsi arxasında səmimi söhbətlə görüş sona çatdı.

Məryəm Nəhmədova
Məktəbin təşkilatçısı

Ümumdünya Mülki Müdafiə Günündə

Müharibə şəraitində yaşayan ölkəmizdə insanların təhlükəli vəziyyətlərdən, təbii fəlakətlərdən xilas etməyə yönəlmiş qabaqçılıq tədbirlərini keçirmək çox önəmlidir.

Şəhər 10 sayılı tam orta məktəbdə də bu məsələ diqqətdən yayınmır, yeri gəldikcə, müvafiq profilaktiki tədbirlər həyata keçirilir. Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı şəhər 10 sayılı məktəbdə təşkil olunmuş tədbirlər buna əyani sübutdur. Məktəbin foyesində müxtəlif vəsaitlərin - kitab, plakat, fotosəkil, rəsmlər, əl işləri, diplomlar və digər məktəb sənədlərinin yer aldığı stend və guşələr məktəbin mülki müdafiə üzrə gördüyü işlərdən xəbər verir. Keçirilən tədbirlərdə şagirdlər mülki müdafiə ilə bağlı maraqlı informasiya və bilgilərlə məlumatlandırıldı. Mülki müdafiə ilə bağlı videoçarx nümayiş olundu. Məktəbin 8-ci sinif şagirdlərinin zəlzələ situasiyası səhnəçiyi isə tədbir iştirakçılarını sürpriz anlar yaşatdı.

Sirena həyəcanı ilə məktəbin həyətinə təxliyyə olunan məktəb kollektivi tədbirin 2 - ci mərhələsinə həyətdə - "çöl" şəraitində tamaşaçılara təqdim etdi. Həyətdə 3 məntəqədə qərar tutan dəstələr: yanğınsöndürənlər dəstəsi, ilk tibbi yardım dəstəsi, xilasedicilər dəstəsi çox operativ işləyərək 2 yanğın ocağındakı odu söndürdülər. Xilasedicilər 3 zərərçəkəni təxliyyə edərək ilk tibbi yardım məntəqəsinə çatdırdılar, tibb bacıları ilk yardım göstərdi, kimyəvi zərər



hərhlənməni aşkara çıxaran qrup isə cihazla ərazidə mina təhlükəsinin olub - olmadığını yoxladı.

Bütün bu fəaliyyəti müşahidə edən qonaqlar tədbirə münasibət bildirərək tədbirin təşkilatçılarna razılıqlarını bildirdilər.

Səyyarə Həşimova,
Şəhər 10 sayılı tam orta məktəbin
direktor müavini

NOVRUZ BAYRAMINI ÜLVI DUYĞULARLA BAŞA VURAQ

Yurdumuza bahar gəlir - həmişə sevinclə, səbirsizliklə gözlədiyimiz bahar. Xalqımız həmişə olduğu kimi milli adət-ənənələrimizə uyğun olaraq baharın gəlişini - Novruz bayramını hər yerdə xoş ovqatla, çal-çağırarla qarşılayır. İqtisadiyyatının gündən-günə qüdrətləndiyi müstəqil Azərbaycan Respublikasının bütün şəhər və kəndləri bu gün biri-birindən rəngarəng bayram tədbirləri ilə Novruzunu qeyd edir.

Milli bayramımız Novruzun gəlişi ərəfəsində hər birimizin arzudur ki, bütün bayramlar, o cümlədən Novruz şənlikləri də ən ülvü duyğularla yaddaşlara həkk olunsun, bayramlar yalnız və yalnız xoş hisslərlə xatırlansın. Bunun üçün isə bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə

ciddi əməl olunmalıdır.

Birinci növbədə qeyd edilməlidir ki, Novruz bayramında əhali tərəfindən pərakəndə halda tonqallar yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmalı, tonqallar ətrafda oian yanar materiallardan, mühəndis-texniki qurğulardan, qaz xətlərindən, evlərdən, binalardan, tezalışan maye və materialların saxlandığı yerlərdən kənarda yandırılmalıdır. Bayram şənlikləri zamanı tonqallar tam söndürülənədək nəzarətdə saxlanılmalıdır. Unutmaq olmaz ki, zəif bir küleyin əsməsi nəticəsində tam sönməmiş tonqalın kökü yanğın üçün mənbə ola bilər.

Novruz şənliklərində yanar mayelərin hopdurulması ilə hazırlanan məşəllərin azyaşlı uşaqlar tərəfindən havaya atılması nəticəsində də ciddi yanğınlar baş verə bilər. Belə ki, məşəllər evlərin dam örtüklərində və ya həyətyanı sahələrə yığılmış yanar materialları, çəpərləri, ot tayarlarını alışıdır. Uşaqlar adət-ənənələrimizə uyğun

olaraq tonqalların üzərindən atılarkən özlərini yanğından qorunmalıdırlar. Bayram tədbirlərində, xüsusən də tonqal ətrafında əyləncə və şənliklərdə azyaşlı uşaqlar mütləq valideyinlərin nəzarəti altında olmalıdır.

Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və s.yerlərə yapışdırmaq olmaz.

Bayram tədbirləri zamanı müəssisə və təşkilatlar, təhsil ocaqları, xüsusən də internet tipli və digər məktəblər yanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməlidirlər.


Milli bayramımızı - Novruzunu acı sonluqla başa vurمامaq üçün yuxarıda sadalanan, həmçinin yanğın təhlükəsizliyi ilə bağlı digər qaydalara əməl etmək vacibdir.

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi

Təbrik edirik!

Emin bala, bu ad günün mübarək, Arzumuzdur daim xoşbəxt olasan. Ömrün keçsin tərəvətli bahar tək, Vətən üçün zirvələrə ucal sən.

Bu dünyaya gəlişinə heyranıq, Kişi kimi yerləşməyə heyranıq. Qəlb oxşayan gülüşünə heyranıq. Ömrümüzün zینəti Emin bala!



Emin balanın 1 yaşı tamam olur. Bu münasibətlə onu babaları Həkim, Ağabala, nənələri Lətafət, Zümrüd, xalası Üviyyə və başqa əzizləri ürekdən təbrik edir, ona həyatda xoş, mənalı günlər arzu edirlər.



Karateçilərimiz uğurla çıxış etmişlər

Fevralın 25-də Bakı şəhəri "Şağın" Olimpiya Kompleksində Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş QOCYRYU Okinava Kobudo Karate Do idman növü üzrə Azərbaycan birinciliyi keçirilmişdir. 200-ə yaxın idmançının iştirak etdiyi yarışda Milli Qəhrəman Mübariz İbrahimov adına Hacıqabul rayon İdman Sağlamlıq Mərkəzinin gənc karateçiləri də öz qüvvələrini sınaqşılar. Şəhər 5 sayılı orta məktəbin şagirdi Şəhriyar Həşimov I yeri, 8 sayılı orta məktəbin şagirdi Əli Qoçəlizadə, 2 sayılı orta məktəbin şagirdi Rəsul İsayev, 9 sayılı orta məktəbin şagirdi Möhtərəm Qarayev II yeri, 9 sayılı orta məktəbin şagirdi Murad Rəfiyev, Talış kənd orta məktəbinin şagirdi Pünhan Ağayev, 5 sayılı orta məktəbin şagirdi Əsgər Hüseynov isə III yeri tutaraq Respublikamızın bütün şəhər və rayonlarının təmsil olunduğu bu mötəbər turnirdə rayonumuza bir daha başucalığı gətirmişlər.

Mart ayının 5-də İdman bayramına həsr olunmuş Şirvan şəhər açıq birinciliyində isə 11 idmançımız mükafata layiq görülmüşdür.

- 1 Məhəmməd Əhmədov I yer-4 sayılı məktəb
- 2 Rəsul İsayev I yer- 2 sayılı məktəb
- 3 Şəhriyar Həşimov II yer- 5 sayılı məktəb
- 4 Əli Qoçəlizadə II yer- 8 sayılı məktəb
- 5 Emin Talıbov II yer- 3 sayılı məktəb
- 6 Elmin Cəfərov II yer - 6 sayılı məktəb
- 7 Əsgər Hüseynov III yer- 5 sayılı məktəb
- 8 Pünhan Ağayev III yer- Talış kənd orta məktəbi
- 9 Elcan Quliyev III yer- 5 yaşlı
- 10 Renat Məmmədli III yer - azyaşlı
- 11 Möhtərəm Qarayev III yer- 9 sayılı məktəb

Ümumilikdə idmançılarımız 11 medal əldə etmiş, (2 qızıl 4 gümüş 5 bürünc) ümumi komandalar arasında Şirvan şəhərinin komandasından sonra II yere çıxmışlar.

Dəfələrlə ölkə Avropa, Dünya çempionu olmuş Hacıqabul rayonu üzrə baş təlimatçı, III DAN və idman ustası- məşqçi Elnur Şəfiyevi qələbə münasibəti ilə təbrik edərək, ona belə bir sualla müraciət etdik:

Bu yarışlarda gözlədiyiniz nəticəni ala bildinizmi?

Elnur Şəfiyev qeyd etdi ki, hər bir zəhmətin bəhrəsi olduğu kimi qazanılan bu uğurlar da idmançılarımızın il boyu çəkdikləri zəhmətin bəhrəsidir. Amma biz Milli Qəhrəman Mübariz İbrahimov adına İdman Sağlamlıq Mərkəzinin idmançıları olduğumuz üçün məsuliyyətimiz daha böyükdür. Ona görə də hər bir idmançımız ayrı ayrı qələbə qazanmağı qarşısına məqsəd qoymuşdur.

Qalib idmançılarımızı və onların məşqçisi Elnur Şəfiyevi qazandıqları bu uğurlara görə səmimi qəlbədən təbrik edir, gələcək məsul yarışlarda onlara daha parlaq qələbələr arzu edirik.

Nazim Fətixanoğlu

Elan

Rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli qərarı ilə Kolanı kənd sakini Əliyeva Dostu Səfər qızının adına verilmiş JN-115, kodu 91002028 olan torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı itdiyi üçün etibarsız sayılır.

Rayon Aqrar İslahat Komissiyasının 08 sentyabr 1997-ci il tarixli qərarı ilə Cəfərova Nərinə Teymur qızının adına verilmiş JN-205, kodu 91004018 olan Torpağın mülkiyyət hüququna dair Dövlət Aktı itdiyi üçün etibarsız sayılır.

Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə Nəzərov Abdulləseyin Məhərrəm oğlunun adına verilmiş Torpağın mülkiyyətə verilməsinə dair Dövlət Aktı itdiyi üçün etibarsız sayılır.

HACIQABUL

Baş redaktor:
Xuraman Feyruzqızı

Həmtəsisçi:
Qəzetin jurnalist kollektivi
Qəzet "Hacıqabul" qəzetinin kompyuter mərkəzində yığılmışdır, "Apastrof" çap evində ofset üsulu ilə çap olunmuşdur

Kapital Bank Hacıqabul filialı
İndeks: 66975
Lisensiya: № 022579
Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Ünvan: Hacıqabul şəhəri,
İ.Qayıbov küçəsi 4.
Tel: 4-32-00,
Tiraj: 1200